

Könül Abdusalam qızı ƏLİYEVA
dissertant, Naxçıvan Dövlət Universiteti

İNNOVASIYALI İQTİSADI ARTIMIN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

Xülasə

Məqələdə ölkə iqtisadiyyatında innovasiyalı iqtisadi artımın əsas istiqamətləri tədqiq olunur. İnnovasiyalara əsaslanan yeni iqtisadi inkişaf paradiqmaları, milli innovasiya sisteminin və dövlət-özəl tərəfdaşlığının qarşılıqlı əlaqəsi təhlil olunur. Məqələdə xüsusi olaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövlətin, elmin, təhsilin, biznesin və cəmiyyətin inteqrasiyası modeli öyrənilir. Tədqiqatın yekununda müəllif aparılan tədqiqatın konkret nəticə və təkliflərini təqdim edib.

Açar sözlər: *iqtisadi artım, innovasiyalar, innovasiya layihələri, investisiyalar, dövlət-özəl tərəfdaşlığı.*

Giriş

Ölkə iqtisadiyyatının müasirləşdirilməsi vəzifəsinin həlli üçün innovasiyaların dəstəklənməsinə daha dəqiq diqqət yetirilməlidir. Neoinstitusional nəzəriyyədə iddia edilir ki, istənilən yeni münasibətlər sistemi zəruri institutların yaradılmasını tələb edir. Qeyd etmək lazımdır ki, yeni institutların formalaşması şüurlu və kortəbii baş verə bilər. Qeyri-formal institutların qanunvericiliklə rəsmiləşdirilməsi və yaxud yeni institutların yaradılması yolu ilə baş verə bilər. Rəsmiləşdirilmiş və yaxud yeni yaradılmış institutların öz xüsusi təyinatları vardır. Bu təyinatlar həyati əhəmiyyət daşıyan mühüm funksiyaların yerinə yetirilməsi ilə bağlıdır.

İnnovasiyalara əsaslanan "yeni iqtisadiyyatın" formalaşması çərçivəsində dünya praktikasında milli innovasiya sisteminin yaradılması gerçəkliyi diqqəti cəlb edir. Milli İnnovasiya Sistemi (MİS) dövlət, özəl, ictimai təşkilatların məcmu birliyi və vəhdəti kimi, bu birlik çərçivəsində elmi-texniki biliklərin, texnologiyaların yaradılması, saxlanması və istehsalı həyata keçirilir.

Milli İnnovasiya Sisteminin və Dövlət-Özəl Tərəfdaşlığının qarşılıqlı əlaqəsi

Milli İnnovasiya sistemi elmin, sənayenin və cəmiyyətin elə bir qarşılıqlı əlaqəsini formalaşdırır ki, burada innovasiyalar iqtisadi inkişafın əsasını təşkil edir, bir çox hallarda elmi fəaliyyətin mühüm inkişaf istiqamətlərini müəyyənləşdirir və stimullaşdırır.

Bizim tərəfimizdən aparılan araşdırmalar göstərdi ki, ən ümumi formada MİS bir-biri ilə qarşılıqlı əlaqədə olan, elmi biliklərin və texnologiyaların milli sərhədlər hüdudlarında istehsalı və reallaşdırılması ilə məşğul olan təşkilatların məcmusudur (kiçik və iri şirkətlər, universitetlər, laboratoriyalar, texnoparklar və inkubatorlar). Barəsində bəhs edilən sistemə o cümlədən, hüquqi, maliyyə, sosial xarakterli institutlar da daxildir, həmin institutlar innovasiya proseslərini təmin edir, möhkəm milli kökləri, ənənələri, siyasi və mədəni xüsusiyyətləri vardır. Əlbəttə ki, belə bir ümumi model çərçivəsində müəyyən milli xüsusiyyətlər də formalaşa bilər. Onlar adətən qeyd edilən funksiyalar yerinə yetirilərkən dövlət və özəl sektorlarında, həmçinin bu prosesdə iştirak edən iri və kiçik biznesin rolunda, fundamental və tətbiqi araşdırmaların qarşılıqlı əlaqələrində, innovasiya fəaliyyətinin sahə və regional dinamikasının inkişafında özünü büruzə verir [1, s. 54, 2, s.111].

Qeyd etmək lazımdır ki, ən mübahisəli məsələlərdən biri kimi, yeni təmayüllərin reallaşdırılması zamanı dövlətin və özəl biznesin rolu məsələsidir. Dövlətin iqtisadiyyatdakı rolu məsələsi ətrafında gedən elmi diskussiyaların hələ də bitmədiyi diqqəti cəlb edir. Bu məsələ ətrafında mübahisələr vaxtaşırı olaraq baş verir, diskussiyaların kəskinləşdiyi anlar isə ölkənin inkişafının dönüş məqamlarında baş verir. Müasir dövrdə Azərbaycan Respublikasında da belə diskussiyalar

baş verməkdədir, mübahisələrin əsas qaynağı isə ölkə iqtisadiyyatının müasirləşdirilməsi vəzifəsinin həlli ilə bağlıdır. İnnovasiyalı iqtisadiyyatın inkişafında səmərəli fəaliyyət göstərən institutlardan biri kimi dövlət-özəl tərəfdaşlığı göstərilə bilər. Dövlət-Özəl Tərəfdaşlığı-orta və uzunmüddətli perspektivdə dövlətin və biznesin qarşılıqlı faydalı şəraitlərdə əməkdaşlıq əlaqələri formasının məcmusudur.

Dövlət-Özəl Tərəfdaşlığının yaradılması zərurəti onunla bağlıdır ki, belə bir münasibətlər sistemində iki təsərrüfat subyektlərinin resursları və potensiallarının birləşməsi baş verir. Özəl bizneslə əməkdaşlıq dövlətin bir sıra məsələlərin həllinə nail olmasına xidmət edir:

- İqtisadiyyatın dövlət sektoruna əlavə resursların, ilk növbədə investisiyaların cəlb edilməsi;
- büdcə problemlərinin kəskinliyinin azaldılması;
- risklərin əsas hissəsinin sahibkarlıq sektoru üzərinə düşməsi və eyni zamanda dövlət mülkiyyəti obyektlərinin istifadə edilməsinin saxlanılması.

Dövlət-özəl tərəfdaşlığı həqiqətən milli iqtisadiyyatın rəqabətqabiliyyətini yüksəldən təsirli mexanizmdir. Həmin mexanizm vasitəsi ilə mövcud texnologiyaların yenilənməsi və yeni texnologiyaların, istehsal güclərinin istifadəyə verilməsi üçün əhəmiyyətli həcmə investisiyalar cəlb edilmişdir. Azərbaycan iqtisadiyyatında Dövlət-Özəl Tərəfdaşlığından mühüm problemlərin həlli üçün vahid dövlət yanaşması işlənib hazırlanmalıdır. Burada həmin yanaşmanın əsas istiqamətləri kimi aşağıdakı istiqamətlərin xüsusi olaraq qeyd edilməsi məqsəduyğun olardı:

- Dövlət-Özəl Tərəfdaşlığının inkişaf etmiş qanunvericilik bazasının, zəruri institusional, təşkilati infrastrukturunun yaradılması;
- Strategiyanın ayrı-ayrı istiqamətlər üzrə dəstəklənməsi üçün dövlətin məqsədli proqramlarının hazırlanması və reallaşdırılması;
- Dövlət-Özəl Tərəfdaşlığı institutunun inkişafına xidmət edən uzunmüddətli strategiyanın hazırlanması və reallaşdırılması;
- Ölkədə və regionlarda siyasi və iqtisadi sabitliyin təmin olunması;
- Ölkənin və onun regionlarının yüksək investisiya cəlbəediciliyi səviyyəsinin təmin olunması, investisiya fəallığının stimullaşdırılması;
- Konsepsiya Dövlət-Özəl Tərəfdaşlığı metodologiyasının formalaşdırılmasına yönəldilməsi və Azərbaycan iqtisadiyyatının innovasiyalı səmərəli inkişaf mexanizmi kimi təsbit edilərək burada dünya və milli təcrübədən də faydalanmaq lazımdır;
- Konsepsiya dövlət-özəl tərəfdaşlığının innovasiyalı mexanizmlərindən istifadə edilməsinin bütün prioritet istiqamətlərini əhatə etməlidir, o cümlədən elmi-texniki və təhsil sferalarını da.

İnnovasiyalar sahəsində *Dövlət-Özəl Tərəfdaşlığı* dedikdə qarşılıqlı faydalı olan dövlət strukturları ilə özəl biznes təşkilatları arasında təşkilati-hüquqi, sosial-iqtisadi, idarəetmə münasibətlərinin məcmusu başa düşülür. Bu münasibətlər çərçivəsində dövlət bəzi mühüm səlahiyyətlərinin icrasını tərəfdaşına həvalə edir: (aktivlərdən istifadə edilməsinə nəzarət hüququ, idarəetmə hüququ, mənfəət əldə edilməsi hüququ); onların daha səmərəli idarəedilməsi üçün risklərin bölgüsü və tərəfdaşlar arasında məsuliyyət tədbirləri, cəmiyyət üçün irihöcmli, miqyaslı, əhəmiyyətli innovasiya-təmayüllü, uzunmüddətli layihələrin reallaşdırılması üçün maraqların hüquqi cəhətdən uzlaşdırılması və razılaşdırılması, iqtisadiyyatın, siyasətin, təhsilin, elmin və mədəniyyətin geniş diapozonlu sahələri üzrə proqramların həyata keçirilməsini nəzərdə tutur [3, s. 63,4, s.36].

İnnovasiya sahəsində dövlət mülkiyyətində olan Dövlət-Özəl Tərəfdaşlığı obyektləri adətən əlavə resursların (maliyyə, insan, təşkilati və s.) cəlb edilməsinə ehtiyac duyurlar.

Dövlət-Özəl Tərəfdaşlığı subyektlərinə əsas iştirakçılar aiddir: dövlət və özəl tərəfdaşları, həmçinin Dövlət-Özəl Tərəfdaşlığının yaradılmasına və həyata keçirilməsinə təsir göstərənlər: banklar, podratçılar, təqdim edilən xidmətlərin son istehlakçısı, Dövlət-Özəl Tərəfdaşlığı strategiyasının hazırlanması və reallaşdırılmasında iştirak edən xüsusi təşkilatlar (investisiya fondları, AZPROMO, SOCAR-in elm fondu), digər iştirakçılar. Konsepsiyanın əsas ideyası elm, təhsil, biznes nümayəndələrinin və bütün cəmiyyətin (dövlətin liderliyi ilə) iri miqyasda fəal surətdə

innovasiya fəaliyyətinə cəlb edilməsidir. İnnovasiyalı fəaliyyətin əsas hədəfi Azərbaycan iqtisadiyyatının müasir dövrdə köklü surətdə texnoloji müasirləşdirilməsidir (cədvəl 1).

Cədvəl 1.
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövlətin, elmin, təhsilin, biznesin və cəmiyyətin inteqrasiyası modeli

İNNOVASIYALI İNKİŞAF SAHƏSİNİN VƏZİFƏLƏRİ			
Dövlət	Biznes	Elm	Təhsil
<ul style="list-style-type: none"> ✓ iqtisadiyyatın innovasiyalı inkişaf yoluna keçirilməsi; ✓ innovasiyaların təsərrüfatçılar və subyektlər tərəfindən istehsalı, istehlakının stimullaşdırılması; ✓ innovasiya iqtisadiyyatı üçün mütəxəssislərin hazırlanması 	<ul style="list-style-type: none"> ✓ rəqabət səviyyəsinin yüksəldilməsi; ✓ yeni satış bazarlarının axtarılması; ✓ yeni əmtəə və xidmətlərin istehsalı; ✓ sahibkar risklərinin minimallaşdırılması; ✓ biznesin inkişafından əldə edilən gəlirin artması 	<ul style="list-style-type: none"> ✓ elmdə yeni istiqamətlərin inkişafı; ✓ elmi ideyaların irəliləməsində elmi maraqların təmin olunması; ✓ cəmiyyət tərəfindən tanınan və təsdiqlənən yeni məhsulların, materialların, texnologiyaların istehsalı 	<ul style="list-style-type: none"> ✓ təhsildə innovasiyalar; ✓ kadr hazırlığında yeni proqram və istiqamətlərin hazırlanması və təsbiti; ✓ innovasiyalı iqtisadiyyatda çalışa bilən qabiliyyətli kadrlara tələbat

Dövlət-Özəl Tərəfdaşlığı vasitəsi ilə həll edilən vəzifələr
<ul style="list-style-type: none"> - əhəmiyyətli həcmə maliyyə, intellektual və zaman məsrəfləri tələb edən innovasiya layihələrinin yaradılması və idarəedilməsi; - innovasiya iqtisadiyyatına uyğun infrastrukturun yaradılması; - innovasiya iqtisadiyyatının maraqlarına uyğun infrastrukturun yaradılması; - innovasiya iqtisadiyyatının maraqlarına xidmət edən müştərək araşdırmaların aparılması; - innovasiyalar sahəsində elm, təhsil və biznesin inteqrasiyası

Mənbə: şəkil müəllif tərəfindən hazırlanmışdır.

Dövlət-Özəl Tərəfdaşlığının iqtisadi artımın təmin olumasında əsas prioritetləri, zənnimizcə, aşağıdakılar olmalıdır:

- ✓ *Elmi-texnoloji innovasiyalar.* Dövlət-özəl tərəfdaşlığı formatında yüksək texnologiyalı, perspektivli texnologiyaların və materialların, məhsulların istehsalı və reallaşdırılmasına yönəldilməlidir;
- ✓ *Təhsildə innovasiyalar.* İnnovasiyalara meyilli və rəqabətə davamlı şəxsiyyətlərin formalaşmasına və mənəvi-intellektual inkişafına istiqamətlənməli-sosial sferada menecmentin optimallaşdırılması və səmərəliliyi, keyfiyyətinin yüksəlməsinə xidmət etməlidir;
- ✓ *Ekoloji sferada innovasiyalar.* İstehsal və istehlak, tikinti tullantılarının təmizlənməsinin unikal forma və üsullarının tətbiqi, təmizləyici qurğuların işlənib hazırlanması və istismara verilməsi və s.

Eyni zamanda qeyd etməliyik ki, dövlət - özəl tərəfdaşlığında üstün istiqamətlər innovasiyalara meyilli infrastruktur layihələri, elmi-texnoloji və təhsil sferalarına aid layihələrdir.

Akademik elmin və biznesin innovasiyalı inkişaf sahəsində əməkdaşlığı dövlət-özəl tərəfdaşlığının müasir forması kimi diqqəti cəlb edir. Bu əməkdaşlıq çərçivəsində yeni biliklərin biznesə transferi həyata keçirilərək elmtutumlu məhsullar istehsal edilir [5, s.9].

Müasir dövrün əsas təmayülləri göstərir ki, elm sferasına dövlət büdcəsindən ayrılan vəsaitlərdə azalma müşahidə olunur, eyni zamanda özəl sektor ETSK-in maliyyələşdirilməsinə ayırdığı vəsaitlər artır. İntellektual kapitala investisiya qoyuluşları resursların daha səmərəli yerdəyişməsi üsuludur. Çin, İsrail, Finlandiya və digər ölkələrin təcrübəsi göstərir ki, elmi təşkilatların və biznesin inteqrativ tərəfdaşlığı yeni idcayların, texnikanın inkişafı, istehsal texnologiyalarının təkmilləşdirilməsi, təşkilatların sosial strukturunun təkmilləşdirilməsi və s. əhəmiyyətli dərəcədə multiplikativ effektlər verir.

Struktur dəyişikliklərinin müvəffəqiyyətlə reallaşdırılmasının və özəl sektordan investisiyaların elm və texnika sferalarına cəlb edilməsinin mühüm şərtlərindən biri dövlət tərəfindən səmərəli innovasiya və elmi-texniki siyasətin həyata keçirilməsi, normativ-hüquqi bazanın yaradılması, fundamental və tətbiqi araşdırmaların dəstəklənməsi, yəni texnika və texnologiyaların mənimsənilməsi və yayılması, dövlət büdcəsi vəsaitlərinin və digər mənbələrin vəsaitlərinin toplanaraq fundamental və tətbiqi elmi araşdırmaların maliyyələşdirilməsi mənbələrinin formalaşdırılmasıdır. Burada önəmli olan daha bir vacib məsələ Azərbaycan Respublikasının strateji, iqtisadi, sosial maraqlarının nəzərə alınması, elm sferasının maliyyələşdirilməsinə sərf edilən dövlət büdcəsi vəsaitlərinin təcridən artırılmasıdır.


Azərbaycanda innovasiya fəaliyyətinin fəallığına əlverişli maliyyə və iqtisadi makroşəraitin yaradılması ilə nail olmaq mümkündür. Burada əsas prioritet yaradıcı fəaliyyətə əsaslanaraq hüquqi, informasiya, təhsil sferasının yaradılmasıdır. İnnovasiya fəaliyyətinin vüsətlənməsinin təməlinə dövlətin, elmin, təhsilin, biznesin və cəmiyyətin dialoqu, qarşılıqlı fəaliyyəti dayanır. Burada dövlət- özəl tərəfdaşlığının müxtəlif formalarından istifadə edərək iqtisadi artım və innovasiyaların səmərəliliyinin yüksəlməsi vəzifələrinin həllinə nail olmaq olar.

Özəl sektordan investisiyaların cəlb edilməsi əlverişli makroşəraitin yaradılmasına xidmət edir, hesab edirik ki, bunlar aşağıdakılardır:

- bilavasitə innovasiya və dövlət-özəl biznesi fəaliyyətini tənzimləyən müvafiq normativ-hüquqi aktların qəbul edilməsi və müştərək investisiya layihələrinin maliyyələşdirilməsi məsələlərinin dövlət büdcəsi vəsaitləri, özəl yatırımlar, vençur sahibkarlığı vəsaitləri, birbaşa xarici investisiyalar, infrastruktur istiqrazlarının emissiyaları və s. hesabına həll etmək olar;
- milli innovasiya sisteminin infrastrukturunun təkmilləşdirilməsi (texnopolislər, texnologiya transferi mərkəzləri, texnika-tətbiqi iqtisadi zonalar, innovasiya fəaliyyətinin regional və sahəvi dəstəklənməsi fondları və s.);
- intellektual fəaliyyətin nəticələrinin kommersiyalaşdırılmasının dövlət dəstəklənməsi sisteminin inkişafı (istehsal hazırlıq və bazara innovasiya məhsulunun çıxarılması, innovasiya fəaliyyəti iştirakçılarının və sənaye müəssisələrinin, elmi təşkilatların, təhsil müəssisələrinin yeni biliklərin, texnologiyaların istehsalat tətbiqi üçün qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi).

Dövlət-ictimai idarəetmə orqanının yaradılmasının və fəaliyyətinin əsas məqsəd dövlət-özəl tərəfdaşlığı mexanizminin inkişafı, regionda innovasiya layihələrinin hazırlanması təşəbbüslərinin formalaşması və dəstəklənməsinə təsir göstərməkdir.

Zənnimizcə, regionda innovasiyalı dövlət-özəl tərəfdaşlığı layihəsinin uğurla reallaşdırılması ümumi dövlət orqanlarının iştirakı ilə mümkündür. Həmin orqan dövlət-özəl tərəfdaşlığı innovasiya layihələrinin bütün hazırlanma mərhələlərində iştirak edir-layihənin həyata keçirilməsi tələbatının müəyyənəşdirilməsindən irəli sürülmüş variantların qiymətləndirilməsi, layihənin texniki-iqtisadi əsaslandırılması, müsabiqəli seçimin aparılması, sənədin təsdiqinə qədər olan bütün mərhələlərdə iştirak edir.



Şəkil 1. Dövlət-özəl tərəfdaşlığı innovasiya layihələrinin regionlarda təşkilati strukturu.

Mənbə: şəkil müəllif tərəfindən hazırlanmışdır.

Şəkil 1-də bizim tərəfimizdən regional Dövlət-Özəl tərəfdaşlığı innovasiya layihələrinin təşkilati strukturu işlənilib hazırlanmışdır.

İnnovasiyalı Dövlət-Özəl tərəfdaşlığı layihəsinin tətbiq edilməsi üçün müvafiq işlər bilavasitə xüsusi regional icraedici orqan tərəfindən həyata keçirilir. Sözügedən orqan ekspertlər birliyinin fəaliyyəti ilə innovasiyaların informasiya bazasını uzlaşdırır.

Dövlət-özəl tərəfdaşlığının icraedici orqanı öz səlahiyyətləri çərçivəsində aşağıdakı funksiyalar yerinə yetirməlidir:

- Dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanmasının təşkili;
- hazırlıq proseslərinin ölkənin hökumət tərəfindən təsdiq edilmiş sosial-iqtisadi inkişaf prosesləri ilə uzlaşdırılması;
- rəqlament prosedurlarının legitimliyi və şəffaflığının təmin edilməsi;
- tərəfdaşlıq -innovasiya layihələrini maliyyələşdirən özəl tərəfdaş və təşkilatlar qarşısında öhdəliklərinə dövlət və bələdiyyə orqanlarının əməl etməsi, həmçinin səlahiyyətlərini həyata keçirmələrinə nəzarət edilməsi;
- təşkilatların qoşulduğu işlərə qiymət verilməsi üçün ekspertlərin hazırlanması.

Belə bir konsepsiyanın formalaşdırılması zamanı zəruri institusional strukturun yoxluğu diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, vahid, ixtisaslaşdırılmış dövlət orqanı bu sahədə bütün məsələləri sahmana sala bilər.

Nəticə

Tədqiqat nəticəsində biz hesab edirik ki, Azərbaycan Respublikasında Dövlət-özəl tərəfdaşlığının əsas institusional infrastrukturunu xüsusi təşkilat olmalıdır və onun əsas halqası kimi Milli Dövlət-Özəl tərəfdaşlığı mərkəzi çıxış etməlidir.

Eyni zamanda Dövlət-Özəl Tərəfdaşlığının Regional Mərkəzinin fəaliyyətinin əsas səkkiz istiqamətinin formalaşdırılması nəzərə alınmalıdır:

1. Dövlət-özəl tərəfdaşlığının strateji planlaşdırılması və regional mərkəzlər, bələdiyyələr, regionalarası səviyyəsində dövlət-özəl tərəfdaşlığı layihələrinin, kompleks proqramlarının hazırlanmasının hüquqi bazasının təkmilləşdirilməsi;

2. Dövlət-özəl tərəfdaşlığı layihələrinin reallaşdırılması üçün seçilməsi, tərəfdaşlığın normativ-hüquqi bazasının təkmilləşdirilməsində iştirak, qanunvericilik təşəbbüsləri ilə çıxış etmək hüququnun olması;

3. Dövlət-özəl tərəfdaşlığı layihələrinin bütün ekspertizası növləri və dövlət və bələdiyyələr səviyyəsində reallaşdırılmasının monitorinqi ;

4. Dövlətin adından təşkilatların dövlət-özəl tərəfdaşlığı layihələrinin ayrı-ayrı aspektlərinin yerinə yetirilməsi üçün iştirakı (layihələrə investisiya yatırımlarının əsaslandırılması, maliyyələşdirmə sxeminin hazırlanması, özəl tərəfdaşların seçilməsi üçün müsabiqələrin keçirilməsi);

5. Ölkədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsinin metodiki, informasiya və treninq təminatı və reallaşdırılması üçün layihələrin seçilməsi metodikasının hazırlanması, layihələrin hazırlanmasında iştirak edənlərin rəqəbətli seçilməsi, dövlət-özəl tərəfdaşlığı sazişlərinin, müqavilələrinin, digər sənədlərin hazırlanması;

6. Dövlət-özəl tərəfdaşlığı layihələrində iştirak etməyə maraqlı olan xüsusi podratçılarının məlumat bazasının uçuotu və sövdələşmə iştirakçıların əlavə ixtisas hazırlığı keçməsi;

7. Dövlət-özəl tərəfdaşlığı layihələrinin reallaşdırılması ilə bağlı müsbət təcrübənin sistemləşdirilməsi və yayılması;

8. Kadrların tədrisinə cəlb edilməsi və təkrar ixtisas hazırlığı keçməsi.

Həmçinin, bizim qənaətimizə görə, Dövlət-Özəl Tərəfdaşlığı layihələrinin reallaşdırılması zamanı yaranan münaqişələrin arbitraj tənzimlənməsinə qədər nizamlanması üçün vasitəçilik mexanizminin yaradılması və dəstəklənməsi zəruridir.

ƏDƏBİYYAT

1. Введение в макроэкономику // Матвеева Т.Ю.: учеб. пособие; Гос. ун-т - Высшая школа экономики. - 5-е изд., испр. - М.: Изд. дом ГУ ВШЭ, 2010.-255 с.
2. Влияние государственного вмешательства в экономику и социального неравенства на экономический рост // Цирель С.// Вопросы экономики. 2007. № 5. - 100-116 с.
3. Рикунова А.В., Складорова Е.Е. Экономический рост в России: условия и факторы его достижения // Научно-методический электронный журнал "Концепт". - 2016. - Т. 12. - с. 61-65. - УРЛ: <http://e-koncept.ru/2016/46213.htm>
4. Об использовании в России опыта новых индустриальных стран в формировании "института развития" и стимулировании инновационного экономического роста. // ГУ-ВШЭ, МАЦ - Вопросы экономики, 2004, № 10. - с.32-54.
5. Проблемы экономического роста в России в современных условиях // Антонова З.Г., Комаревцева Л.В., Лившиц В.И. / Вестник Томского Государственного Университета. Экономика. 2012. №1., с.5-16.

*Конул Абдусалам кызы Алиева
диссертант Нахичеванский
Государственный Университет*

Основные направления государственного регулирования инновационного экономического роста

Резюме

В статье исследуются основные направления инновационного экономического роста. Автор анализирует такие вопросы как новые парадигмы экономического развития, основанных на инновациях, взаимосвязь национальной инновационной системы и государственно-частного партнёрства. В статье особо уделяется внимание модели интеграции бизнеса, образования, науки и государства в рамках государственно-частного партнёрства. В заключении статьи предложены конкретные выводы и предложения по исследованной теме.

Ключевые слова: *экономический рост, инновации, инновационные проекты, инвестиции, государственно-частное партнёрство.*

*Konul Abdusalam Aliyeva
Nakhchivan State University
author of dissertation*

Main directions of state regulation of innovative economic growth

Summary

The article explores the main directions of innovative economic growth. The author analyses such issues as the new paradigm of innovation-based economic development, the relationship between the national innovation system and public-private partnership. The article pays special attention to the model of integration of business, education, science and the state within the framework of public-private partnership. The article concludes with specific conclusions and proposals on the topic under study.

Key words: *economic growth, innovation, innovative projects, investments, public-private partnership.*